

Minlərlə müxtəlif növ ağac və gül kolunun əkildiyi, ərazisində qazon örtüyünün salındığı bir məkan haqqında eşitsək, yəqin ki, bunun hansısa şəhərimizdə, yaxud qəsəbəmizdə olduğunu düşünərik. Lakin göz, könül oxşayan bu yaşlılıq dənizin ortasındadır. Hər yandan Xəzərin suları ilə əhatə olunmuş qumsal bir torpaq parçasındadır. Bura Çilov adasıdır...

Əvvəla xatırladaq ki, Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 kvadratkilometr (uzunluğu 4,5, eni 3,3 kilometr) təşkil edir. Ada Abşeron yarımadasından 25 kilometr, Bakıdan isə 100 kilometr sərqdə yerləşir. Pirallahi və Çilov adaları arasında 60-70 kilometrlik dəniz yolu (boğaz) var. Çilovun şimal-qərbində Urunos yarımadası, cənub-qərbində Cənub dili burnu yerləşir.

Bu adada insanların məskunlaşması təxminən XIX əsrin sonu - XX əsrin əvvəlinə təsadüf edir. 1949-cu ildə isə ona şəhər tipli qəsəbə statusu verilib. Hazırda Çilov Bakı şəhərinin Pirallahi rayonunun tərkibinə daxildir. Bu ilin oktyabr ayına olan məlumatata görə, adada 750 sakin yaşayır. Müxtəlif vaxtlarda, əsasən neft hasilatının yüksək olduğu zaman burada əhalinin sayı 2400 nəfər təşkil edib. Yeri gölmüşkən: Çilovdakı karbonhidrogen mənbələri 28 May Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunur.

Çilova içmeli su həmişə gəmilərlə sahildən gətirilir. Sakinlər bunu əyni görürər.

Lakin bu qeyri-adi məkanda yaşayan insanların, belə demək mümkünsə, özlərinin əllərinin altında su mənbəyinin olması vacib məsələ idi. Bu problemin də uğurlu həlli tapıldı. Çilovda ƏKS-OSMOS sistemi həyata keçirildi. Ada sakinlərinin qısa şəkildə su qurğusu, yaxud OSMOS adlandırdığı bu sistem ayrıca bir binada yerləşdirilib. İlk baxışdan adı istehsalat sexinə bənzəyir.

Məhsuldarlığı sutkada 300 kubmetrlik birinci ƏKS-OSMOS 2010-cu ildə istifadəyə verilib. 2011-ci ildə istifadəyə verilən ikinci qurğunun məhsuldarlığı sutkada 500 kubmetr təşkil edir. Dəniz suyu nasoslar vətəsilə anbara vurulur, burada müəyyən proseslərdən keçərək təmizlənir və keyfiyyəti vaxtaşırı yoxlanıllaraq növərdə saxlanılır.

İndi adada torpaq da, ağaclar da, ev heyvanları və quşları da sudan doyur. Məişət obyektlərinə gen-bol su verilir. Suyun artması isə həyatın daha da canlanması deməkdir. Sakinlər bunu əyni görürər.

Uzaq yaşıl ada



Çilovlular ağac əkməklə kifayətlənməyib həm də onlara lazımı qaydada qulluq edirlər. Bu yerlərin təbiətinə ya-xından bələd olan yaşlı sakinlər, eləcə də mütəxəssislər deyirlər ki, adada ağac yetişdir-mək o qədər də asan məsələ deyil. Çünkü torpaq qumsaldır, hər addımda balıq qulaqcıqlarına rast gəlirsən. Bura bir növ yarımsəhra zonasıdır. Ona görə də, əsasən, 14 il əvvəl - "Ekologiya ili" olan 2010-cu ildə başlanan ağacəkmə kam-

paniyası hələ də aktuallığını itirməyib. "Yaşıl dünya namı-nə həmrəylik ili"ndə, ölkəmizin COP29-a evsahibliyi etmə-yə hazırlaşlığı vaxtda yaşıllığı artırmaq daha böyük əhəmiyyət kəsb edib.

Onu da qeyd edək ki, hər il Çilov adasından yiğilan zeytun Zirə Zeytun Zavoduna təhvil verilir. Əvvəller meyvə ağacları çilovluların yalnız həyətin-də, adətən, sahəsi çox geniş olmayan bağ-bağçasında bitirdi. Lakin ada sakinlərinin yo-

lu Azərbaycanın müxtəlif bölgələrinə düşdükçə oradan şitil gətirib ərik, gilas, heyva, nar ağacları yetişdirərək bağlarını da zənginləşdirilər.

Əvvəller yol kənarları, çöllər bomboz idi. İndi isə buralar Xəzərin qoynunda çiçək açmış bir çəməni xatırladır. Burada zeytun, iydə, akasiya, əncir, gilənar, tut ağacları boy atıb. Meynələr bar verir, qızıl-güllər ətir saçır.

*Flora SADIQLI,
"Azərbaycan"*